

Anası onu Bakıya yola salanda qulağına piçdəmişdi: "Bax, oxumaga gedirsen ha, elə otur, elə dur ki, adımıza xələl gəlməsin!".

Bakıya gəlib Tibb İnstitutuna qəbul olundu, oxudu, tələbəlik illerini ləyqətələ başa vurdub ve geriye - böyük yub boyabaşa çatdıgi ata ocağına - Naxçıvana döndü.

Anası onu ər evinə uğurlayanda elini kürəyinə çəkmişdi: "Bundan belə ata evinin qapısını unut, demirem gəlmə, gel, ancaq yoldaşınla gel, gələndə də söz-söhbat, umu-küsü getirmə, heç kəsin qeybətinə eləmə, şikayətçi olmal! Bu həyatdır, onun her cür sınağına dözməyi öyrənməlisən!"

Ər evinə köcdü, ev-eşik sahibi olular, ömür-gün yoldaşı Şahinlə bərabər iki övlad böyüdürlər, sonra oğul evləndirib, qız köçürüdlər, qaynana-qayınatla, nənə-baba oldular.

Anası ilk dəfə onu işə yollayanda arxasına su atmışdı: "Yolun açıq olsun, qızım, etrafında həmişə xeyirxah adamlar olsun! Bilirom, işin ağıdır, məsuliyyətlidir, ancaq sən çalış ki, heç kimi nəüməd qaytarma, heç kəsin haqqını yemə!"

O da həkim kimi, ziyan kimi bütün bilik və bacarığını insanlara şəfa vermək işinə yönəldə bildi.

Anası onu Cavidlər ocağının işığı-nı yandırmaq üçün, ilə bir neçə dəfə Bakıya, sonralar İstanbula yola salanda qürur və fəxarətə demişdi: "Sən ki, bu ailənin işığını sönməyə qoy-mursan, Allah da səni qorun!"

Sonra da onun yorğun gözlərinə baxıb: "Can bala, bir az da özüne bax, sağlamlığına fikir ver!" - demişdi.

Ancaq Sevdanın nə vaxtı vardi, nə də hövsesəsi... Başı ictimai işlərə, ev-aile, iş qayğılarına elə qarışmışdı ki, heç sağlamlılığı yadına da düşmür-dü. Bir də ki, özü yaxşı həkim idi, nevropatoloq idi, canının ağrısını, dərdinin dərmanını ondan yaxşı kim biləcəki ki...

Beləcə, günlər ötərdü... Mənim ilk gənclik illerindən - hələ tələbəlik dövründən tanadığım, sevdiyim və güvəndiyim dostum, rəfiqəm, məsləhət yərim Sevda Cəferova özünü unudub, dərdini içincə görmüb ömrünün son günlərinə dek Hüseyin Cavidin nakam yadigarlarının - Turan xanımın və Ərtoğrulun həyatının, yaradıcılıq ərisinin təbliğinə çalışırdı. Naxçıvanda, Bakıda, İstanbulda Cavidlər nəslisi ilə bağlı tədbirlər keçirirdi, sərgilər teşkil edirdi. Və bu tədbirlərin hamısının yükünü çox zaman özü çekirdi.

- Cavid əfəndi də, onun övladları da bu ölkənin milli sərvətidir. Bu işdə mənim, sənən səhbatı yoxdur, kimin nəyə gücü çatırsa, imkani nəyə yetir-sə, onu da eləməlidir - bu onun həyat amalı idi.

Sevda Naxçıvanda işləsə də,

oldu. Cavidlər üçün əlamətdar günlər-de bu ocaqda Hüseyin əfəndinin əsərlərindən nümunələr oxundu, şeirləri-ne yazılmış mahnilər səsləndi, Ərtoğrulun musiqisi qanadlandı, Turan xanımın xatirələri çöhrələndi, kitabları çap olundu.

Bir neçə il əvvəl Sevda xanım de-di ki, 1918-ci ildə Azerbaycanın ağır günlerində xalqımızın köməyinə gə-lən Türk Qafqaz Ordusunun general-larından biri olan Kazım Qarabəkir Paşa ilə Hüseyin Cavid həm İstanbulda, həm də Naxçıvanda dəfələrlə görüşübər, yaxın dost, sirdəş olublar. İstəyirəm, Paşanın qızı Timsal xanımla, onun ailəsələ əlaqə yaradıq, bu iki nəhəng insanın dostluğu və qardaşlığından bəhs edən tədbirlər keçirək.

Biz, "Turan Cavid İctimai Birliyi-nin" üzvləri Sevda xanımın neçə böyük həvəs və ehtiramla bu tədbirləri hazırladığının şahidi olurdug və onun tükənməz enerjisi bize də sirayet edirdi, hər kəs əlindən gələni eləmə-yə çalışırdı ki, görülən iş böyük Cavidlərin adına layiq olsun.

sanlar da var. Ancaq elələri də var ki, onlara hər görüş sənə ümidi, inam verir, sənə dünyaya bağlayır, həyat eşqini artırır, insanlar haqqında yaxşı fikirdə olmağa vadar edir, ürəyini işıqla, qəlbini ümidi doldurur. Sevda xanım da belə bir nurlu, güvənlə şəxsiyyət idi. Onunla ilk tanışlığımız 10 il əvvələ təsadüf edir. Elə ilk görüşdənə aramızda çox six, səmimi bir münasibət yaradı. Men onu gözəl xanım, istedadlı bir həkim, fedakar bir ailə başçısı və ictimai xadim kimi tanıdım və sevdim. Onda nə qədər həyat eşqi var idi. Ağır xəste olduğunu bildik, ancaq o xəsteliyə boyun əymək fikrindən çox uzaq idi. Deyib gülürdü, zarafat edirdi, yeni planlar qururdu, yeni ideyalarla yaşayırı. Bu ideyalarını həyata keçirmək üçün əzmkarlıqla işe girisirdi. Yaxşı yadimdadır, 2014-cü il-də babam, ədəbiyyatşunas-alim, görkəmli təqnidçi, tərcü-



Hamımızın sevdası



Zümrüd Dadaşzadə (musiqişü-nəs):

- Bizi Sevda xanımla təkcə Cavidlər nəslinə olan tükənməz sevgi və hörmət birləşdirdi. Sevda xanım çox pozitiv, enerjili, səmimi, mehriban, açıqsözlü, işgüzər bir insan idi. Onunla işləmek, ünsiyyətdə olmaq mənə də güc, qüvvət verirdi. Bu xanım gördüyü işin məsuliyyətini hiss edir, onun bütün detallarını konkretlaşdırır, ən xırda nüansı belə diqqət-dən kənardə qoymurdu. Sevda xanım çətin məqamlarda, kritik anlarda belə gülməyi, ətrafindakılara ruhlandırmağı,

məci, pedaqq Məmməd Arifin 110 il-lük yubiley tədbirinin AYB-da, AYB-də keçirməsi hansı səbəblərdənse gecikirdi. Bir toplantımda bu narahatlığı dili gətirdim. İlk yubiley tədbirini keçirmək üçün qollarını çırmalayan da Sevda oldu. Hüseyin Cavidin və M.Arifin yaradıcılığında və həyatda ortaq və oxşar cəhətləri, faktları araşdırıcı və o yubileyi çox yüksək səviyyəde keçirməye müvəffəq oldu.

- Mən bir dəha Sevda xanımı gör-məyəcəyəm - fikrini özümə yaxın qoymaq istəməm - deyir Məhəbbət Mehdiyeva, Sevdamızın əqidədəşlərindən, Cavidlər ocağının daimi zi-yarətgilərindən biri. O təkcə "Turan Cavid İctimai Birliyi"nin sədri kimi Cavidlər ocağının Qorçusu deyildi, həm də hər kəsin dərdinə çare axtarıb ta-pan loğman, ətrafindakı insanların hamısının qayğısı ilə yaşıyan, hər kəsin köməyinə tələsən gözəl və şərəflə insan, düzü-düz, əyrin-əyri de-yen, mənə son dərəcə mənəvi dəstək olan, ruhlandırın həyatsevər insan idi.

Sevda xanım Türkiyənin Ordu komandanı Naxçıvan erməni qırğınından xilas edən Kazım Qarabəkir Paşa ilə Hüseyin Cavid dostluğundan bəhs edən tədbirlər silsiləsi keçirməklə Bakı ilə İstanbul, Cavidlər Ocağı ilə Kazım Paşa Ocağı arasında mənəvi bir körpü yaratmağa nail oldu.

Bakı Musiqi Akademiyasında və Naxçıvanda Ərtoğrul Cavidin 90 illiyini təşkilində də çox böyük zəhmət çəkdi. Hətta ömrünün son sayılı günlərini xəstəxana çarpayınsa keçirərək belə Ərtoğrulun 100 illik yubileyini necə keçirəcəyini planlaşdırır, qızların hərəsində bir tapşırıq verir, tədbirə çağırılacaq adamların siyahısını dəqiqləşdirir. Onun en böyük arzu-su nakam bəstəkarının haqqında film çəkdirək idi. Hər səhbatində deyirdi ki, Ərtoğrul cəbhədən qayıdanda sonra bizim həyətimizdeki armud ağacın

altında ona yer düzəldibləmiş, elə ora-daca da vəfat edib Ərtoğrul. Neçə ki, o qocaman ağaç yixilmayib o filmi şəkərdirmək istəyirəm.

Fatma xanım Verdiyeva:

- Sevda ilə ən xoş xatirələrimiz, ən gözəl günlərimiz geldi. Onun təşəbbüs ilə keçirdiyimiz tədbirlərin çoxu Cavidlər nəslisi ilə bağlı idi. Onun yoxluğuna inanmaq çox çətiindir. O qədər həyat dolu idi, o qədər arzuları vardi ki... Ən kritik anlarında belə yene işdən söz açırdı, zarafat edirdi, gələcək arzularını dila gətirdi. Bezen hamımızın unutduğu hadisələri xatırlayırdı, bizim o da dəyər vermədiyimiz məqamları özünəməxsus yumorla nağllayırı, ətrafına işq saçan təbəssümü ilə hamını sehrleyirdi.

Sevda Cəferova cəmi 61 il yaşadı. Amma özü demiş, dolu-dolu yaşadı, fərehle, ürkəle yaşadı. İnsan kimi, ana kimi, sədaqətli həyat yoldaşı kimi, övlad kimi, dost, bacı, nənə və nəhayət ictimaiyyətə fayda verən feal vətəndaş kimi yaşadı. İlər boyu ulu Cavidlər ocağının işığını yandırdı, bu ocağın qorçusu, od-oçaq bəkçisi oldu. Tanrıının ona ayırdığı zaman kəsiyində güc nəyə yetişdişə həyata keçirməyə tələsdi.

Amma sən saydığını say, gör fələk nə sayır deyirlər. Bax, beləcə, fələk Sevdanın da ömür sayını yarımcı qoyma. Bakıda Cavidlərin evində, Naxçıvanda, İstanbulda, müxtəlif tədbirlərdə bərabər keçirdiyimiz günər indi şirin bir xatirəyə çevrilib. Bir də səsi, gülüşü qalib qulaqlarımızda. Sonuncu dəfə zəngləşəndə dedi İclal xanım gildəyəm, İstanbulda, həkimə gəlmişəm. Xəstənləndiyi barədə heç vaxt danışmadığından düşündüm ki, yəqin yenə hansısa xəstəsi ilə bağlıdır bu gedisi. Səsi əvvəlki, gülüşü həmin ki, zarafat yerində. Dədim mənə dərman lazımdır. Dedi, ay qız, dərmanı neyliyirən, dur gel İstanbul, gəzək dolaşaq, unudaq ağırlarımızı... Bir neçə gündən sonra zəng vurdur ki, gəlmisəm, Bakıdayam, dərmanın da anamgilə vermişəm, yolun o tərəfə düşsə, götürərsən. Sonra dedi ki, Ərtoğrulun 100 illik yubileyinə tədbirlər planı həzırlayıram, görüşək, məsləhətləşək. Razılışdırıq.. Ancaq...

...Anası onu məktəbə, Bakıya, işə, ər evinə yola salanda arxasında su atıb xeyir-dua vermişdi həmişə. Lakin bu dəfə Ana övladının son səfərindən xəbərsiz onun yolunu, telefon zəngini gözleyir. Bacıları analarına ilk dəfə yalan söyləyiblər. Sevda müalicə üçün Almaniyyaya gedib, təzliklə döñecə - deyiblər.

Zeynəb ana, ömrünün ixтиyar çağını yaşıyan ana düz 40 gündür sevimli Sevdasının yolunu, zəngini göz-ləyir, qızları gələcək deyiblər axı-



uşaqları burada oxuduğundan tez-tez Bakıya gəldi. Hər gelişində də Turan xanıma baş çəkirdi. Onun iş yeri ndən saatlarca səhbat edirdiler, Turan xanım xatirələrini söyləyir, Sevda gözündə yaş, ürəyində ağrı bu nakam və qururlu xanımın həyat hekayətləri, yaşantıları dinləyirdi. Qohum idilər. Turan xanım heç kime demədiklərini onunla bölüşürdü, en mübhəm sirlərini, xatirələrini ona emanet edirdi.

Turan Cavidin vəfatından sonra Sevda xanım "Turan Cavid Ocağı İctimai Birliyi"ni yaratmağa müvəffəq

23 fevral 2019

WWW.KASPI.AZ

ANIM
19

Telli Pənahqızı